

MƏHƏRRƏM ZÜLFÜQARLI
Azərbaycan Turizm İnstitutunun dosenti, tarix elmləri namizədi
 E-mail: mzulfugarli@gmail.com

AZƏRBAYCANLILARIN PARTIZAN HƏRƏKATINDA İŞTIRAKININ TARIXŞÜNASLIĞI (1941 – 1945-CI İLLƏR)

Açar sözlər: azərbaycanlılar, partizan hərəkatı, Böyük Vətən müharibəsi, döyüşçü, tarixşünaslıq

Ключевые слова: азербайджанцы, партизанская движения, Великая Отечественная война, воин, историография

Key words: azerbaijanis, partisan movement, Second World War, historiography

Azərbaycan tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri Böyük Vətən müharibəsi dövrüdür. Böyük Vətən müharibəsinin tarixinə aid SSRİ-də 1975-ci ilə kimi 15,5 min kitab və məqalə nəşr olunub. (1, № 11 1975, s.113)

Düşmən arxasında xalq mübarizəsi probleminə də tədqiqatçılar böyük maraq göstərirlər. Məsələn, 1945-1975-ci illərdə Böyük Vətən müharibəsinə həsr olunmuş 120 namizədlik dissertasiyasının 70-i bu mövzuya həsr edilib. (2, s.146) Bundan başqa bu mövzuda bir çox kitab və məqalələr də yazılıb. (2, 3 və s.)

M.Alicanovun tədqiqatları nisbətən az tədqiq olunmuş sahəyə, Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakına həsr olunub (4). Onun 1975-ci ildə nəşr olunan “Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı (1941-1944-cü illər)” kitabı giriş və 4 fəsilədən ibarətdir.

Kitabın giriş hissəsində Q.Ə.Mədətovun, Q.Mehdiyevin, Ə.Bağırzadənin, M.Abbasovun, T.Novruzovun, V.A.Belyayevanın, Ə.Kərimovun, C.F.Hüseynovun, A.Sərkisovun Böyük Vətən müharibəsinə həsr etdikləri kitabların tarixşünaslıq baxımdan təhlil edilməsi təqdirəlayiqdir. Müəllif həmin əsərlərdə azərbaycanlı döyüşçülərin partizan hərəkatında iştirakı məsələsinin tədqiq edilməməsinə və bəzi əsərlərdə isə zəif işıqlandırılmasına tənqidi münasibət bəsləyib. O, tədqiq etdiyi mövzuya aid yazılmış K.Tskitişvilinin, M.Seyidovun, C.Həkimo-vun, V.Seyidovun, C.Rəfiyevin, Q.Jilyayevin, S.Məmmədovun, İ.Qasimovun, Q.Ə.Mədəto-vun kitablarını da tarixşünaslıq baxımından təhlil edib. Müəllif K.Tskitişvilinin kitabını problemin tədqiqi sahəsində ilk təşəbbüs olduğunu göstərməklə yanaşı, kitabda azərbaycanlı döyüşçülərin partizan hərəkatında iştirakının səthi işıqlandırıldığını qeyd edir. O, K.Tskitişvilinin kitabında Belorusiya partizan hərəkatında iştirak etmiş azərbaycanlı döyüşçülərdən yalnız polkovnik Ə.Əliyevin fəaliyyəti haqqında qısa məlumat verilməsini düzgün hesab etməyib.(5) Müəllifin fikrincə digər kitablarda da azərbaycanlı döyüşçülərinin partizan və antifaşist hərəkatında iştirakı müəyyən dərəcədə işıqlandırılsa da, onların SSRİ-nin müvəqqəti işğal edilmiş rayonlarında fəaliyyət göstərmiş partizan dəstələrinin tərkibində mübarizəsindən çox az bəhs olunur.

Kitabın giriş hissəsində müəllif həm də mövzuya dair burjuva tarixçilərinin əsərlərinə öz münasibətini bildirib. O, ABŞ ordusunun keçmiş polkovniki Çarl V. Hostlerin 1957-ci ildə Nyu-Yorkda nəşr etdirdiyi “Türkizm və Sovetlər” adlı kitabında SSRİ-nin şərq respublikalarının əhalisinin sosialist vətəninin müdafiəsi ideyasına yad olması haqqında fikirlərini tənqid edərək, bu cür fikirlərin M.Ə.Rəsulzadənin 1951-ci ildə Türkiyədə nəşr etdirdiyi “Müasir

Azərbaycan tarixi” kitabında da öz əksini tapmasına mənfi münasibət bəsləyib. Müəllif AFR tarixçiləri Ç.O.Diksonun, O.Gelbrunnun, Middeldorfun, L.Renduliçin, D.Karovun öz kitablarında irəli sürdükleri “müvəqqəti işğal olunmuş ərazilərdə qalan sovet adamları faşist qoşunlarına rəğbət bəsləyirdilər. Məhz buna görə də müharibənin ilk 4-5 ayında partizan hərəkatı mövcud olmamışdır. Partizan hərəkatına səbəb alman hərbiçilərinin qəddarlığı olmuşdur” kimi fikirlərini tənqid edərək bunu sovet xalqının vətənpərvərlik hərəkatının, düşməne qarşı amansız mübarizəsinin saxtalaşdırılması kimi qiymətləndirir.

Kitabın giriş hissəsində müəllif fransız Mişel Leqrana istinadən 1944-cü ildə kapitan Hüseyinrza Məmmədov başda olmaqla azərbaycanlı döyüşçülərinin Rodez şəhərini faşistlərdən azad etməsi və Polşada çıxan “Za volnoşu Lyüd” jurnalının 1973-cü il 49-cu sayına istinadən Kelt meşələrindəki partizan dəstələri içərisində öz cəsarəti və qəhrəmanlığı ilə şöhrət qazanmış Əli Qarabala adlı azərbaycanlı döyüşçü haqqında məlumatlar verir.

Kitabın “SSRİ-nin müvəqqəti işğal edilmiş rayonlarında partizan hərəkatının başlanması” adlanan 1-ci fəslinin yalnız 42-ci səhifəsində Sovet Hökumətinin notasında adı çəkilmiş və işgəncələrə məruz qalmış azərbaycanlı döyüşçülər haqqında məlumat var.(6, 28 aprel 1942)

“Azərbaycan döyüşçülərinin Ukrayna ərazisindəki partizan hərəkatında iştirakı” adlanan 2-ci fəsildə müəllif Ukrayna SSR-in müxtəlif arxiv sənədləri əsasında hesablayıb ki, Ukrayna ərazisində fəaliyyət göstərən gizli antifaşist təşkilatlarında, müxtəlif partizan birləşmələri və dəstələrində 5000 nəfər azərbaycanlı döyüşçü faşistlərə qarşı mərdliklə vuruşub və onlardan 1000 nəfəri müxtəlif orden və medallarla təltif olunub. Bizim hesablamamıza görə müəllif bu 5000 nəfərdən cəmi 119 nəfər azərbaycanlı döyüşçünün qəhrəmanlığı haqqında məlumat verib ki, onlardan da 2-si erməni, 1-rusdur. Kitabda bunlardan ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş, qəhrəmanlığı V.Milyuxa və Q.Qalkinanın “Komendant saati” pyesində öz əksini tapmış Vəli Hüseyin oğlu Axundov, qəhrəmanlığına S.Vurğunun “Partizan Babası” şeri həsr etdiyi Babası Dadaşov, “Gənc qvardiya” gizli təşkilatının üzvü, şair Q.Kirsanovun “Qeroy - azerbaydjanes” şerini həsr etdiyi Əli Dadaşov (rəsmi siyahıda Leonid Dadışev yazılıb), 12 nəfər azərbaycanlılardan ibarət dəstəyə rəhbərlik etmiş, qəhrəmanlığına görə yazıçı Fyodr Zalata tərəfindən Krivoy-Roq şəhərində heykəlinin qoyulması təklif olunmuş, A.Tutikin tərəfindən haqqında “Oni ne moqli inaçe” adlı sənədli povest yazılmış Xanlar Babanlı, 8 saatlıq döyüşdən sonra qəhrəmanlıqla həlak olmuş Alfa Əli qızı Şirazi, Sara İbrahimova və başqaları haqqında məlumatlar verilib.

“Azərbaycan döyüşçüləri Belorusiya xalq intiqamçıları arasında” adlanan 3-cü fəsildə müəllif Belorusiyanın müxtəlif arxivlərində tədqiq etdiyi sənədlərə əsasən hesablayıb ki, 1000 nəfər azərbaycanlı döyüşçü bu ərazidə işğalçılara qarşı mübarizə aparıb, bunlardan da 300 nəfəridən çoxu müxtəlif hökumət mükafatlarına təqdim olunub. Bizim hesablamalarımıza görə müəllif kitabda cəmi 60 nəfərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında məlumat verir ki, bunlardan da 2-si milliyətcə ermənidir. Kitabda mayor Ələkbər Seyidməmməd oğlu Əliyev, Qəhrəman Nəcəf oğlu Məmmədov, İsa Nurəhməd oğlu Hüseyinov, Məzahir Baxış oğlu Hənifiyev, Uqus Allahyar oğlu Allahyarov, Mahmud Mahmudov, Musa Orucov və başqalarının qəhrəmanlıqları haqqında məlumat verilib.

“Azərbaycan döyüşçülərinin RSFSR-in müvəqqəti işğal edilmiş ərazilərinin faşist zülmündən azad edilməsi uğrunda döyüşlərdə iştirakı” adlanan 4-cü fəsildə müəllif əvvəlki iki fəsildən fərqli olaraq azərbaycanlı döyüşçülərinin ümumi sayını göstərməyib və bunun səbəblərini də açıqlamayıb. Bu fəsildə bir sıra azərbaycanlılar, o cümlədən İ.Ə.Əliyevin, A.F.Rüstəmbəyovanın, A.A.Əliyevin, N.C.Allahverdiyevin, M.K.Əliyevin, S.C.Hacıyevin və başqalarının döyüş rəşadətləri haqqında məlumat verilib.

Tarix və onun problemləri, № 1 2014

Kitabın nəticə hissəsində müəllif düşmən tərəfindən işğal edilmiş ərazilərdə 1 milyon 300 min insanı əhatə edən 6200 partizan dəstəsi və qrupunun fəaliyyət göstərdiyini qeyd edir. Bundan başqa müəllif göstərir ki, sovet Azərbaycanından yüz minlərlə döyüşçü Böyük Vətən müharibəsində düşmənə qarşı vuruşub və onların da 30 mini qadın olub. Azərbaycandan olan 170 minə qədər döyüşçü göstərdikləri igidliklərə görə SSRİ - nin orden və medalları ilə təltif edilib, 115 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

M.Alıcanovun kitabının təhlili sübut edir ki, müəllif böyük zəhmət bahasına faşistlər tərəfindən işğal olunmuş ərazilərdə fəaliyyət göstərən partizan dəstələrinin tərkibində qəhrəmanlıqla vuruşan azərbaycanlı döyüşçülərin sayı və fəaliyyətləri haqqında müxtəlif mənbələrə istinadən məlumat verir. Onun bu tədqiqatlarının müasir dövrdə tarixçilər tərəfindən davam etdirilməsi mühüm aktualıq kəsb edir.

Azərbaycan tarixinin Böyük Vətən müharibəsi dövrünün müxtəlif problemlərini, o cümlədən azərbaycanlıların partizan hərəkətində iştirakını tədqiq etmiş tarixçilərin əsərlərinin tarixşünaslıq baxımından təhlili göstərir ki, bu əsərlər müxtəlif problemlərin, hadisələrin faktlar əsasında öyrənilməsi baxımından əhəmiyyətlidir. Lakin sovet dövrü tarixinin digər dövrləri kimi bu illər də hakim kommunist partiyasının yuxarıdan göstərişlərinə, müəyyən etdiyi kriteriyalara uyğun olaraq birtərəfli tədqiq edildiyi üçün bu dövrün yenidən, obyektiv faktlar əsasında tərəfsiz mövqedən öyrənilməsinə ciddi ehtiyac var.

ƏDƏBİYYAT

1. “Военно - исторический журнал” Москва (на рус. языке)
2. Историографии Великой Отечественной войны. Сборник статей. Москва, 1980.
3. Галлени М. Советские партизаны в итальянском движение сопротивления. Москва, Прогресс, 1970, 223 с.
4. Alıcanov M. Azərbaycan döyüşçülərinin partizan hərəkətində iştirakı. (1941 - 1944-cü illər.) Bakı, Elm, 1975, 250 s.
5. Цкитишвили К. Закавказье в партизанской войне 1941 - 1945 гг. Тбилиси, Изд. ЦК КП Грузии, 1973, 302 с.
6. “ Правда ” газ., Москва (на рус. языке)

МАГЕРРАМ ЗУЛЬФУГАРЛЫ

*Доцент Азербайджанского Института Туризма,
кандидат исторических наук*

**ИСТОРИОГРАФИЯ УЧАСТИЯ АЗЕРБАЙДЖАНЦЕВ
В ПАРТИЗАНСКОМ ДВИЖЕНИИ (1941 – 1945 гг.)**

Статья посвящена историографии участия азербайджанцев в партизанском движении в период Великой Отечественной войне. Азербайджанские историки мало уделяли внимания на этой теме. В статье в основном анализируются статьи и книги посвященные азербайджанцам, которые воевали в партизанских отрядах России, Украины и Белоруссии.

MAHARRAM ZULFUQARLI
*Azerbaijan Tourism Institute, Associate Professor,
candidate of historical sciences*

**HISTORIOGRAPHY OF THE AZERBAIJANIS' PARTICIPATION IN THE
PARTISAN MOVEMENT (1941-1945)**

Article is dedicated to the historiography of the azerbaijanis' participation in the partisan movement during the second World War. Azerbaijanian historians did not write many articles on this topic. Mainly, the articles and books dedicated to the azerbaijanis participated in Russian, Ukrainian and Belorussian partisan movements are researched.

Rəyçi: t.e.n, dos.İbrahim Əliyev, t.e.d. A.C.İsgəndərov
Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının 15.02.2013-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №1).